
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

31 dekabr 2022-ci il tarixinə Konsolidasiya edilmiş Maliyyə Hesabatları və Müstəqil Auditorun Hesabatı

MÜNDƏRİCAT

MÜSTƏQİL AUDİTORUN HESABATI

KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARI

Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat	3
Konsolidasiya edilmiş məcmu gəlirlər haqqında hesabat.....	4
Konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat	5
Konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat.....	6

KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA AİD QEYDLƏR

1	Ümumi Məlumat	7
2	Qrupun Əməliyyat Mühiti	9
3	Əsas Uçot Prinsiplərinin Xülasəsi	9
4	Uçot Siyasətinin Tətbiqi Zamanı Əhəmiyyətli Ehtimallar və Müləhizələr.....	21
5	Yeni və ya Yenidən İşlənmiş Standartların və Onlara Dair Şərhlərin Tətbiqi	22
6	Yeni Uçot Qaydaları.....	23
7	Əmlak, Tikili, Avadanlıq və Qeyri-maddi Aktivlər	24
8	Mal-material ehtiyatları	25
9	Ticarət və Digər Debitor Borcları.....	25
10	Digər aktivlər	25
11	Pul Vəsaitləri və Onların Ekvivalentləri	25
12	Borc öhdəlikləri	25
13	Ticarət və Digər Kreditor Borcları.....	26
14	Nizamnamə Kapitalı	26
15	Dövlət Tərəfindən Kapital Qoyuluşları	26
16	Müştərilərlə Müqavilələr üzrə Gəlirlər	27
17	Satışların Maya Dəyəri.....	27
18	Dövlət Tərəfindən ayrılmış Subsidiyalar.....	28
19	İnzibati Xərclər	28
20	Mənfəət Vergisi Xərci	28
21	Təəhhüdlər və Şərti Öhdəliklər	29
22	Əlaqəli Tərəflərlə Qalıqlar və Əməliyyatlar	29
23	Maliyyə Risklərinin İdarə Edilməsi.....	29
24	Maliyyə Alətlərinin Ədalətli Dəyəri	31
25	Hesabat Tarixindən Sonrakı Hadisələr	32

MÜSTƏQİL AUDİTORUN HESABATI

"Azərİstİlİktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarına və İdarə Heyətinə:

Şərti Rəy

Biz, "Azərİstİlİktəchizat" Açıq Səhmdar Cəmiyyəti və onun törəmə müəssisələrinin ("Qrup") 31 dekabr 2022-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixlərdə başa çatan il üzrə konsolidasiya edilmiş məcmu gəlir haqqında hesabatdan, konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabatdan və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin təsviri və digər izahedici qeydlərdən ibarət konsolidasiya edilmiş maliyyə hesabatlarının (bundan sonra "Maliyyə hesabatları") auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilən Maliyyə hesabatları, Şərti Rəy üçün Əsaslar bölməsində qeyd olunan məsələnin mümkün təsirləri istisna olmaqla, Qrupun 31 dekabr 2022-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyətini, habelə həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun olaraq bütün əhəmiyyətli aspektlər baxımından düzgün əks etdirir.

Şərti Rəy üçün Əsaslar

Biz auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq Maliyyə hesabatlarının "Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Maliyyə hesabatlarının auditinə aid olan etik normalar üzrə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının mühəsiblər üçün dərc etdiyi "Etika məcəlləsinin" (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq Qrupdan asılı deyilik və digər etik öhdəliklərimizi və IESBA məcəlləsinin tələblərini yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Biz, 31 dekabr 2022-ci il tarixindən sonrakı dövrdə Qrupun auditoru təyin edilməyimiz səbəbindən 31 dekabr 2022-ci il və 31 dekabr 2021-ci il tarixlərinə mal-material ehtiyatlarının fiziki sayılması prosesini müşahidə etməmişik. Bu səbəbdən Maliyyə hesabatlarının tərkibində 31 dekabr 2022-ci il və 31 dekabr 2021-ci il tarixlərinə müvafiq olaraq, 3,503,694 AZN və 3,994,325 AZN dəyərində göstərilmiş mal-material qalıqları üzrə maliyyə məlumatlarının tamlığı ilə bağlı rəy bildirmirik. Bu məsələnin əlavə olunmuş Maliyyə hesabatlarına təsiri nüfuzedici deyildir. Bizim rəyimiz yuxarıda qeyd edilən məsələ ilə bağlı şərtləndir.

İzahedici Qeyd

Biz diqqəti əlavə edilmiş Maliyyə hesabatlarının 23 sayılı *Maliyyə Risklərinin İdarə Edilməsi* qeydinə yetiririk. Həmin qeydin "Liqvidlik riski" bölməsində göstəriləndiyi kimi, Qrup 31 dekabr 2022-ci il və 31 dekabr 2021-ci il tarixlərinə on iki aylıq dövr üzrə müvafiq olaraq, 35,552,675 AZN və 18,409,656 AZN məbləğində mənfə məcmu liqvidlik boşluğuna malik olmuşdur. Bunun səbəbi 12 aylıq dövrdə ödənilməli olan borc öhdəlikləri və ticarət və digər kreditor borclarının Qrupun maliyyə aktivlərindən daha artıq olmasıdır. Lakin Qrupun Rəhbərliyi hesab edir ki, Qrup dövlət əhəmiyyətli fəaliyyətlə məşğul olduğu üçün növbəti on iki ay ərzindəki dövrdə həmin vəsaitlərin geri tələb edilməsi halında bu vəsaitlərin ödənilməsində Qrupa Dövlət tərəfindən dəstək göstəriləcəkdir. Bizim rəyimiz bu məsələ ilə bağlı şərti deyildir.

Digər Qeyd

Qrupun 31 dekabr 2021-ci il tarixində bitən il üzrə MHBS-ə uyğun hazırlanmış konsolidasiya edilmiş maliyyə hesabatları digər auditor tərəfindən audit edilmişdir və həmin auditor bu maliyyə hesabatları üzrə müsbət rəy bildirmişdir.

Maliyyə Hesabatlarına görə Rəhbərliyin və İqtisadi Subyektin İdarə Edilməsinə Cavabdeh olan Səlahiyyətli Şəxslərin Məsuliyyəti

Rəhbərlik bu Maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı Hesabatların hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladığı zaman, rəhbərlik Qrupu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Qrupun Maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət edilməsinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti

Bizim məqsədimiz təqdim edilmiş Maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya xətlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflər mövcud olduğu hallarda, BAS-lara uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlər nəticəsində yaranı bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin hazırkı Maliyyə hesabatlarının əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya xətlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətlər nəticəsindəkindən daha yüksəkdir, çünki saxtakarlıq sözləşmə, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Qrupun daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk;
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Qrupun fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda Maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Qrupun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, Maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin Maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz həmçinin iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik.

Qrupun idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə Maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsini qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatında təsvir edirik.

11 sentyabr 2023-cü il
Bakı, Azərbaycan Respublikası



UHY AUDIT LLC

“Azərtiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
Konsolidasiya edilmiş Maliyyə Vəziyyəti haqqında Hesabat
(Azərbaycan Manatı ilə)

	Qeyd	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il (yenidən təqdim edilmiş)
Aktivlər			
Əmlak, tikili, avadanlıq və qeyri-maddi aktivlər	7	130,975,429	129,060,075
Cəmi uzunmüddətli aktivlər		130,975,429	129,060,075
Qısa müddətli aktivlər			
Mal-material ehtiyatları	8	3,503,694	3,994,325
Ticarət və digər debitor borcları	9	10,593,951	8,843,816
Digər aktivlər	10	1,239,922	428,026
Pul vəsaitləri və onların ekvivalentləri	11	5,549,709	6,488,964
Cəmi qısamüddətli aktivlər		20,887,276	19,755,131
Cəmi aktivlər		151,862,705	148,815,206
Öhdəliklər və kapital			
Öhdəliklər			
Uzunmüddətli öhdəliklər			
Borc öhdəlikləri	12	24,480,913	28,966,122
Cəmi uzunmüddətli öhdəliklər		24,480,913	28,966,122
Qısamüddətli öhdəliklər			
Borc öhdəlikləri	12	18,933,648	14,183,206
Ticarət və digər kreditör borcları	13	24,569,776	13,739,605
Cəmi qısamüddətli öhdəliklər		43,503,424	27,922,811
Cəmi öhdəliklər		67,984,337	56,888,933
Kapital			
Nizamnamə kapitalı	14	136,684,980	136,684,980
Dövlət tərəfindən kapital qoyuluşu	15	55,609,208	55,367,508
Yığılmış zərər		(108,415,820)	(100,126,215)
Cəmi kapital		83,878,368	91,926,273
Cəmi öhdəliklər və kapital		151,862,705	148,815,206

11 sentyabr 2023-cü il tarixində İdarə Heyəti tərəfindən təsdiq edilmiş və imzalanmışdır.

İlham Mirzəliyev
İdarə Heyətinin Sədri vəzifəsini
müvəqqəti icra edən

Gülnarə Kərimova
Baş Mühəsib

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
Konsolidasiya edilmiş Məcmu Gəlirlər haqqında Hesabat
(Azərbaycan Manatı ilə)

		31 dekabr 2022-ci il tarixində bitən il	31 dekabr 2021-ci il tarixində bitən il (yenidən təqdim edilmiş)
Kommersiya fəaliyyətindən əldə edilən gəlir	16	13,468,474	13,041,021
Satışların maya dəyəri	17	(49,336,499)	(52,960,377)
Cəmi əsas fəaliyyətdən zərər		(35,868,025)	(39,919,356)
Dövlət tərəfindən ayrılmış subsidiyalar	18	34,828,465	36,440,678
Digər gəlirlər		223,112	133,033
İnzibati xərclər	19	(6,579,343)	(5,679,603)
Ticarət debitor borcları üzrə ehtiyat ayırmaları		(628,581)	(628,581)
Ümidsiz borcların silinməsi		-	(1,690,134)
Əməliyyat zərəri		(8,024,372)	(10,715,382)
Maliyyə xərcləri	12	(265,233)	(298,388)
Mənfəət vergisindən əvvəlki zərər		(8,289,605)	(11,013,770)
İl üzrə zərər		(8,289,605)	(11,013,770)
İl üzrə cəmi ümumi zərər		(8,289,605)	(11,013,770)

11 sentyabr 2023-cü il tarixində İdarə Heyəti tərəfindən təsdiq edilmiş və imzalanmışdır.

İlham Mirzəliyev
İdarə Heyətinin Sədri vəzifəsini
müvəqqəti icra edən

Gülnarə Kərimova
Baş Mühəsib

“Azərtiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
Konsolidasiya edilmiş Kapitalda Dəyişikliklər haqqında Hesabat
(Azərbaycan Manatı ilə)

	Nizamnamə kapitalı	Yığılmış zərər	Dövlət tərəfindən kapital qoyuluşları	Cəmi kapital
1 yanvar 2021-ci il tarixinə (yenidən təqdim edilmiş)	136,684,980	(89,112,445)	54,367,508	101,940,043
İl üzrə cəmi ümumi zərər	-	(11,013,770)	-	(11,013,770)
Kapital qoyuluşu	-	-	1,000,000	1,000,000
31 dekabr 2021-ci il tarixinə (yenidən təqdim edilmiş)	136,684,980	(100,126,215)	55,367,508	91,926,273
İl üzrə cəmi ümumi zərər	-	(8,289,605)	-	(8,289,605)
Kapital qoyuluşu	-	-	241,700	241,700
31 dekabr 2022-ci il tarixinə	136,684,980	(108,415,820)	55,609,208	83,878,368

11 sentyabr 2023-cü il tarixində İdarə Heyəti tərəfindən təsdiq edilmiş və imzalanmışdır.

İlham Mirzəliyev
İdarə Heyətinin Sədri vəzifəsini
müvəqqəti icra edən

Gülnarə Kərimova
Baş Mühasib

“Azərtiliktachizat” Açıq Səhmdar Cəmiyyəti
Konsolidasiya edilmiş Pul Vəsaitlərinin Hərəkəti haqqında Hesabat
(Azərbaycan Mənatı ilə)

	Qeyd	31 dekabr 2022- ci il tarixində bitən il	31 dekabr 2021- ci il tarixində bitən il (yenidən təqdim edilmiş)
Əməliyyat fəaliyyəti ilə bağlı pul axını			
Mənfəət vergisindən əvvəl zərər		(8,289,605)	(11,013,770)
Düzəlişlər:		-	
Amortizasiya və köhnəlmə	7	7,756,779	8,096,308
Əmlak, tikili, avadanlıq və qeyri-maddi aktivlərin silinməsi	7	(3,402,673)	(2,932,103)
Ticarət debitor borclar üzrə ehtiyat ayırmaları		628,581	-
Ticarət debitor borclarının silinməsi		-	1,690,134
Maliyyə xərcləri	12	265,233	298,388
Əməliyyatlardan yaranan pul vəsaitləri		(3,041,685)	(3,861,043)
Əməliyyat aktivlərində (artma)/azalma:			
Mal-material ehtiyatları	8	490,631	(619,705)
Ticarət və digər debitorlar	9	(2,378,716)	(3,167,590)
Digər aktivlər	10	(811,896)	(40)
Əməliyyat öhdəliklərində artma/(azalma):			
Ticarət və digər kreditör borclar	13	10,830,171	12,062,865
Əməliyyat fəaliyyətindən əldə edilən pul axınları		5,088,505	4,414,487
Əməliyyat fəaliyyətindən əldə edilən xalis pul axınları		5,088,505	4,414,487
İnvestisiya fəaliyyəti ilə bağlı pul axınları			
Əmlak, tikili, avadanlıq və qeyri-maddi aktivlərin əldə edilməsi	7	(6,269,460)	(2,943,184)
İnvestisiya fəaliyyətinə yönəldilmiş xalis pul axınları		(6,269,460)	(2,943,184)
Maliyyə fəaliyyəti ilə bağlı pul axınları			
Dövlət tərəfindən kapital qoyuluşları ilə bağlı daxilolmalar	15	241,700	1,000,000
Maliyyə fəaliyyətindən əldə edilən xalis pul axınları		241,700	1,000,000
Pul vəsaitləri və onların ekvivalentlərində xalis (azalma)/artım			
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	11	6,488,964	4,017,661
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	11	5,549,709	6,488,964

11 sentyabr 2023-cü il tarixində İdarə Heyəti tərəfindən təsdiq edilmiş və imzalanmışdır.

İlham Mirzəliyev
**İdarə Heyətinin Sədri vəzifəsini
müvəqqəti icra edən**

Gülnarə Kərimova
Baş Mühəsib